

İşqli sabahlar üçün, parlaq bir gələcək üçün,  
çiçəklənən millət üçün, səsi dünyaya yayılacaq bir  
gənclik üçün, **düşünərək yaşayınlar** üçün xoşbəxt bir  
aile üçün, sevinci qəlblər üçün, gülən üzlər üçün,  
həyat səhifələrimizi parlaq imza sahiblərinin  
qələmi ilə yazmaq üçün

*parlaq inzalar*

Kitabın sahibi: \_\_\_\_\_

Oxu tarixi: \_\_\_\_\_

Ürək ver:     

# AYIN QIZLARI

COXA ƏL-HARSİ

Ərəb dilindən tərcümə:

Aytəkin Qocayeva



Koordinator: Amin  
Redaktor: Rəşad HƏSƏNOV  
Korrektor: Turac ELDARQIZI  
Yekun oxunuş: Toğrul MUSAYEV  
Tərtibatçı: Zülfü XƏLİLOV  
Art-direktor: Ramin HƏSƏNƏLİZADƏ  
Cildin dizayneri: Aygül ƏLİYEVA

جوخة الحارثي  
سيدات القمر

**Coxa əl-Harsı  
AYIN QIZLARI**

Bakı, "Parlaq İmzalar" Nəşriyyatı – 2023, 248 səh.

© Jokha Al Harthi / 2010

© Parlaq İmzalar MMC / 2023

Kitab "The Wylie Agency (UK)" ilə bağlanmış müqavilə əsasında nəşr olunur. Kitabın Azərbaycan dilində nəşr hüququ "Parlaq İmzalar" Nəşriyyatına məxsusdur. Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayımılanması qadağandır.

Parlaq İmzalar Nəşriyyatı | 135  
Müasir dünya ədəbiyyatı | 6



[www.parlaqimzalar.az](http://www.parlaqimzalar.az)  
info@parlaqimzalar.az  
 /parlaqimzalar  
0559697259 / 0559897259

Mətbəə: "AVE PRİNT" MMC  
Çap tarixi: 02.11.2023  
Sifariş: 04(33)/23

**Coxa əl-Harsi** 1978-ci ildə anadan olub. Omanda və Böyük Britaniyada təhsil alıb. Edinburq Universitetində Klassik Ərəb Şeiri üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Hal-hazırda Omanın Sultan Qabus Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasında dozentdir. Yaziçiya dünya şöhrəti gətirən “Ayın qızları” romanının ingilis dilinə tərcüməsi 2019-cu ildə “The Man Booker International Prize” mükafatına layiq görülüb. O bu mükafatı qazanan ilk ərəb yazıçısıdır. Bundan əlavə, ərəb dilində üç hekayələr kitabı, üç uşaq kitabı və üç romanın müəllifidir.

**Aytəkin Qocayeva** 1986-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqsünaslıq fakültəsinin və Omanın Sultan Qabus Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrallarında təhsil alıb. Sultan Qabus Universitetində əcnəbilər üçün ərəb dili fənnini tədris edib (2016-2018). Hal-hazırda Böyük Britaniyanın “Corinium Academic Solutions” beynəlxalq təlim mərkəzində ərəb dili müəllimliyi üzrə təlimçidir. Əsas tədqiqat sahəsi ərəb ədəbiyyatı və müqayisəli ədəbiyyatşunaslıqdır. Ərəb ədəbiyyatından bir neçə roman və hekayənin tərcüməçisidir.



*Anama*

Şeyx Səid bin Həməd bin Məhəmməd  
(Məsud bin Həməd bin Məhəmmədin  
qardaşı)

Salimə  
(Əzzanın arvadı)

Hilal

Tacir Süleyman  
(Fatimənin əri)

İshaq

Abdullahın bibisi

İsa bin Şeyx Əli  
(mühacir)

Nəciyyə  
(Qəmər)

Ənkəbutə  
(Nəsibin arvadı)

Zərifə  
(Həbibin arvadı)

Məsudə  
(Zeydin arvadı)

Məhəmməd  
(körpə vaxtı ölüb)

Əhməd  
(uşaq vaxtı ölüb)

Maya

Abdulla

Mərvan

London (1981)  
(Əhmədin nişanlısı)

Salim (1984)

Məhəmməd (1991)

Əsma

Xalid

Əli

Ğaliyə

Xaulə  
(Nasirin arvadı)

Səncər  
(Şənnanın əri)

Raşa



## MAYA

Qara “Fəraşə”<sup>1</sup> markalı tikiş maşınınına başı qarışan Mayanın qəlbinə eşq atəsi düşmüşdü; hər gecə zərif bədənini göz yaşı və hıçqırıq selində titrədən səssiz bir eşq. Çox vaxt ona elə gəlirdi ki, bu həsrətə dözə bilməyib öləcək. Hər sübh namazından sonra səcdəyə gedib belə əhd edirdi: “İlahi, heç nə istəmirəm. Bircə onu görəydim. İlahi, and ola Sənin böyüklüğünə, heç onun mənə baxmasını da istəmirəm. Bircə mən onu görə bilim”.

Anası belə düşünürdü ki, sakit, solğunbəniz Maya bu dünyada sap və parçadan başqa heç nə bilmir, tikiş maşınının səsindən başqa da heç nə eșitmır. Lakin Maya bütün günü, hətta gecə yarısında tikiş maşınının qarşısındaki taxta taburetdən durmasada da, dünyanın bütün səslərini eşidir, bütün rənglərini görürdü. Başını çox az qaldırırıdı; o da siyirmədəki plastik qutudan qayçı, ya da sap götürəndə. Qızının gözüoxluğuna görə ana bir tərəfdən sevinir, bir tərəfdən də buna görə özünü günahkar hesab edirdi. Kön-

---

1 “Fəraşə” kəpənək deməkdir. “Zinger” tikiş maşınının üzərində kəpənək şəkli olduğuna görə onu belə adlandırdılar. – Tərc.

lündən keçirdi ki, kaş bir nəfər elçi düşüb, onun həm tikiş bacarığını, həm də gözü toxluğunu bəyənərək onu öz evinin xanımı etsin.

Belə bir elçi gəlib çıxdı.

Maya uzun dəhlizin qurtaracağında, tikiş maşınının arxasında, taxta taburetdə əyləşmişdi. Bu vaxt anası sevinə-sevinə gəlib əlini qızının ciyninə qoydu:

– Maya, qızım, Tacir Süleymanın oğlu sənə elçi düşüb.

Mayanın bədəni keyidi, anasının əli ciyninə ağırlıq elədi, boğazı qurudu. Elə bil tikiş sapları dar ağacının kəndiri kimi boynuna dolandı. Ana gülümsündü:

– Məncə, daha körpə qız kimi utanmamalısan.

Bununla da söhbət bitdi. Daha heç kəs bu mövzuya qayıtmadı. Ana toy paltarlarını və buxur dəstini hazırlamağa, döşəkçələrə üz çəkməyə, qohum-əqrəbaya xəber göndərməyə başladı. Bacıları qarışmırıldı, atası isə bütün işləri ana ya həvalə etmişdi. Nə də olsa, öz qızıdır, evlilik də qadın işidir.

Maya gizlincə namazı tərk etdi. Piçiltili səslə deyirdi: “İlla-hi, mən Sənə and içmişdim ki, onu görməkdən başqa heç nə istəmirəm. Sənə söz vermişdim ki, heç bir səhv etmə-yəcəyəm; qəlbimin sırrını heç kəsə açmayacağam. Sənə hər şeyə görə and vermişdim. Bəs nə üçün Süleymanın oğlunu evimizə yolladın? Məni sevgimə görə cəzalandırırsan? Mən ki ona heç nə bildirməmişəm. Heç bacılarımı da heç nə deməmişəm. Nə üçün Süleymanın oğlunu evimizə yolladın? Hə, nə üçün?”

Xaulə:

– Maya, bizi qoyub gedirsən?

Maya dinmədi. Əsma:

– Hazırsan?

Gülərək davam etdi:

– Bədəvi qadının gəlin köçən qızına verdiyi nəsihət ya-dındadı? Anbardan tapdığımız “əl-Müstətraf”<sup>1</sup> kitabında oxumuşduq.

Maya:

– O, “əl-Müstətraf” kitabında deyildi.

Əsma əsəbileşdi:

– Sən nə bilirsən kitab nədir. Bu nəsihət “əl-Müstətraf fi kullı fənnin müstəzraf” kitabında idi. İkinci rəfdəki qırmızı üzlü kitabda. Bədəvi qadın gəlin köçən qızına tövsiyə edir ki, yuyunub sürmə çəkməyinə, ərinin yemək-içməyinə fikir versin.

Maya narazı halda:

– Hə. O güləndə gülməli, o ağlayanda ağlamalıyam. O nə istəsə, mən də onu istəməliyəm.

Xaulə söhbətə qosıldı:

– Sənə nə olub, Maya? Bədəvi qadın belə demirdi axı. Demək istəyirdi ki, ərinin sevincinə sevinib, kədərinə kədər-lənməlisən.

Maya səsini daha da qısdı:

– Bəs mənim kədərimə kim kədərlənməlidir?

Kədər sözü qəribə səsləndi və bacılar arasına bir məyusluq çökdü.

---

1 “əl-Müstətraf fi kullı fənnin müstəzraf” – XV əsr misirli ədib Məhəmməd bin Əhməd əl-İbşihinin tərtib etdiyi qədim folklor antologiyası – Tərc.

Maya Əli bin Xələfi ilk dəfə görəndə o artıq Londondan qayılmışdı. Əli orada uzun illər təhsil almاسına baxmayaraq, diplom ala bilməmişdi. Maya onu görən kimi hayıl-mayıł olmuşdu. O qədər ucaboy idi ki, başı az qala səmada sürət-lə hərəkət edən buludlara toxunurdu. O qədər çəlimsiz idi ki, Maya, az qala, onu buludları uzaqlara aparan küləkdən qorumaq istəyirdi. Mayaya görə, o, əsilzadə, müqəddəs bir insan idi. O, tərləyən, yatan və söyüş söyən adı insanlara bənzəmirdi. “İlahi, Sənə söz verirəm, onu bircə dəfə görməkdən başqa heç nə istəmirəm”.

Nəhayət, onu gördü. Xurma mövsümü idi. Əli xurma ağacına söykənmiş, hava çox isti olduğundan papağını başından çıxartmışdı. Maya onu görüb doluxsundu. Özünü qarşısına çıxan ilk su arxına çatdırıb ürəkdən ağladı.

Bütün diqqətini Əliyə yönəltmişdi. Bütün sevgisini zərrə-zərrə onun vücudunda cəm etmişdi. Nəfəsini sıxır, fikrini o dərəcədə cəmləyirdi ki, az qalırkı ürəyi dayansın. Öz ruhunu var gücү ilə ona tərəf yolladı. Maddi dünyadan tamamilə qopdu. Bədəni keyləşdi, az qalırkı ki, taqətdən düşsün. Bütün varlığı ilə onunla telepatiya qurub ondan bir işarə gözlədi. Göndərdiyi ismarıçın sahibinə çatlığına dair hər hansı bir işaret. Ancaq heç bir işaret gəlmədi.

“İlahi, Sənə and içirəm ki, onu bir daha görməkdən başqa heç nə istəmirəm. Görüm ki, alnı tərləyib, əlini xurma ağacının gövdəsinə söykəyib xurma yeyir. İlahi, and içirəm, qəlbimi yandırıb yaxan bu eşq atəşi barədə heç kəsə heç nə deməyəcəyəm. Heç onun mənə baxmasını belə istəmirəm. Mən kiməm ki?! Tikişdən başqa heç nədən başı çıxm-

yan bir qız. Nə Əsma kimi savadlıyam, nə də Xaulə kimi gözələm. İlahi, söz verirəm, hətta bir ay da gözləyərəm. Bir aydan sonra qoyarsan, onu görüm? Söz verirəm, İlahi, namazlarımın heç birini qəzaya verməyəcəyəm. Səni qəzəbləndirəcək heç bir şey düşünməyəcəyəm. Söz verirəm, ya Rəbbi, nə onun əlinə toxunmaq istəyirəm, nə də saçına. Söz verirəm ki, xurma ağacının altında alnının tərini belə silmərəm". Gözünün yaşı qurumurdu.

Tacir Süleymanın oğlu evlərinə gələn gündən Maya namazı tərk etmişdi. Toydan sonra yenidən namaza başladı. Öz-özünə düşünürdü ki, bu, and içməyinin cəzası imiş. Çünkü Allah onun verdiyi heç biri sözü tutmadığından xəbərdar idi, odur ki səhvinə görə onu cəzalandırılmışdı.

Bir neçə aydan sonra hamilə qaldı. Arzu edirdi ki, onunda doğuşu anasının kimi asan keçsin. Anasının belə dediyini xatırlayırdı:

"Dayım xəbər vermədən nahara bizə gəlmişdi. Həyətdəki toyuğun dalınca düşmüşdüm ki, tutub kəsim, elə bu vaxt məni doğum sancısı tutdu. Ağrından yerə yixildim. Atan gedib mamaça Mariyanı gətirdi. Mariya məni görən kimi dedi ki, artıq vaxtıdır. O mənim içəri keçməyimə kömək etdi. Qapını bağladı. Məni ayaqüstə saxladı. Əllərimi qaldırıb var gücümle divara bərkidilmiş direkdən yapışmağıma kömək etdi. Ayaqlarım taqətdən düşəndə mamaça Mariya – Allah günahlarından keçsin – qışqırdı: "Çox ayıb. Şeyx Məsudun qızı ayaq üstə dura bilmir, uzanan halda doğacaq?!" Maya, səni dünyaya gətirənədək direkdən tutub dayanmışdım. And ola Allaha, məni nə Mariya müayinə etmişdi, nə də